

**AZƏRBAYCAN RESPUBLİKASININ  
AUDİTORLAR PALATASI ŞURASININ  
QƏRARI**

**Bakı şəhəri**

**№ 276/5**

**26 may 2016-cı il**

**«Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2015-ci ilin yekunu üzrə təqdim edilmiş hesabatların təhlili və tövsiyələrin hazırlanması» barədə**

Auditorlar Palatasının 2016-cı il üzrə iş planının 1.6-cı «Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2015-ci ilin yekunu üzrə təqdim edilmiş hesabatların təhlili və tövsiyələrin hazırlanması» bəndinə uyğun olaraq, Analitik informasiya və təhlil şöbəsi (R.Cəfərli) tərəfindən hazırlanmış təhlil materiallarını müzakirə edərək Auditorlar Palatasının Şurası

**QƏRARA ALIR:**

1. Analitik informasiya və təhlil şöbəsi (R.Cəfərli) tərəfindən hazırlanmış «Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2015-ci ilin yekunu üzrə təqdim edilmiş hesabatların təhlili və tövsiyələrin hazırlanması» barədə məruzə nəzərə alınsın (əlavə olunur);

2. Audit sistemində informasiya və təhlil işlərinin təkmilləşdirilməsi məqsədilə statistik göstəricilər sistemə yenidən baxılması və ötən ilin təcrübəsini nəzərə almaqla sistemin 2 №-li əlavəsinin dəqiqləşdirilməsi istiqamətində müvafiq işlər həyata keçirilsin;

3. Könüllü və əlaqədar xidmətlərin genişləndirilməsi istiqamətində səmərəlilik, uyğunluq, yüksək texnologiyalar və innovasiya auditlərinə dair metodiki vəsaitlərin hazırlanması üzrə tədbirlər həyata keçirilsin;

4. Vahid məlumat reyestrindən istifadə etməklə auditdən yayınan məcburi subyektləri barəsində ətraflı informasiyanın əldə olunması, həmin subyektlərə Palata və onun tərəfdaşları (Azərbaycan Respublikası Vergilər Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası) tərəfindən müvafiq bildirişlərin göstərilməsinin təşkili;

5. Auditorların 2015-ci il üzrə reyting cədvəlində ilk onluqda yer alan sərbəst auditorların və auditor təşkilatlarının nailiyyətlərinin öyrənilməsi və onun minimal göstəricilərə malik olan auditorlara əməli köməklik göstərilməsi istiqamətində tətbiq edilməsi üzrə müvafiq işlər həyata keçirilsin;

6. Mövcud təhlilin elmi-metodiki nəticələrinin auditorların ixtisasartırma kurslarının tədris proqramına daxil edilməsi, son dövrlərdə qəbul edilmiş normativ-hüquqi aktlarda auditlə bağlı müddəaların öyrənilməsi və tətbiqi üzrə tədbirlərin həyata keçirilməsi və yeni müddəaların auditə təsirinin öyrənilməsi istiqamətində 2017-ci ilin iş planında Analitik informasiya və təhlil şöbəsi üçün müvafiq öhdəliyin yaradılması nəzərə alınsın;

7. 5 qabaqcıl xarici investisiyalı auditor təşkilatının:

- "Baker Tilly Audit Azərbaycan" MMC;
- "Caspian Business Consultants" MMC
- "HLB Azərbaycan" MMC;
- "Premium Audit" MMC;
- "Grant Thornton" MMC;

5 qabaqcıl yerli auditor təşkilatının:

- "Biznes-Audit" MMC;
- "ANR Audit" MMC;
- "İmdad Audit" MMC;
- "L.B. Audit Xidməti" MMC;
- "İqtisadçı Audit" MMC və

5 qabaqcıl sərbəst auditorun:

- İsgəndərov Səməd;
- Şirinov Yasin;
- Əliyev Xələddin;
- Hüseynov Şəmşinur;

- Soltanov Qulunun məcburi auditin icra olunmuş müqavilə məbləğində xüsusi çəkisinin yüksək olması qeyd olunsun;

8. Dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafələrini müdafiə etmək, cəmiyyətdə maliyyə şəffaflığının artırılmasında auditin rolunu yüksəltmək, məcburi auditdən keçməli olan təsərrüfat subyektlərini auditə cəlb etmək məqsədilə, auditin mövcud problemləri və inkişaf istiqamətləri mövzularında mətbuatda mütəmadi olaraq materiallar dərc etdirilməsi, habelə Palatanın rəsmi internet sahifəsindən istifadə etməklə maarifləndirmə, məlumatlandırma və interaktiv sorğuların aparılması işləri davam etdirilsin;

9. Bu qərarın mətninin Palatanın internet sahifəsində yerləşdirilməsi təmin edilsin.

**ŞURANIN SƏDRİ**

**V.NOVRUZOV**